



## Heç Bir Müharibədə Qalib Yoxdur Azər Pənahlı, Bakı

Mənbə: Azerbaijan International jurnalı - Aİ 2.1 (Qış 1994)  
© Azerbaijan International

Bu məktubu yazdığını dövr, artıq demək olar ki, altıncı ildir ki, vətənim Azərbaycanla Ermənistan arasında bizə əzab verən müharibə davam etməkdədir və bu müharibə haqqında dünyanın çox az məlumatı vardır. Bu müddət ərzində bir milyondan çox həmvətənim öz evlərini tərk etməyə məcbur olmuşlar. Ölkəmin dörrdə bir hissəsi işgal altındadır.

Lakin bu məktubu yazmaqdə məqsədim işgəncənin, talanın, dağıntının dəhşətli mənzərəsini və ya mülki əhalinin qətlə yetirilməsi, zorlanması və girov götürülməsi; və ya kənardan aldığımız məlumatə görə düşmənin həmvətənlərimizi şikəst qoyaraq sağ və ya olmuş girovların daxili orqanlarını oğurlayıb satması haqqında danışmaq deyil.

Azərbaycanlılar və ermənilərin bu altı ildə bir-birlərini suçladıqları, təhqir etdikləri və öldürdükləri bəs deyilmi? Bu ehtiraslara səbəb nədir?

Heç bir müharibədə hələ indiyə kimi qalib olmamışdır, ancaq məglubiyyətin müxtəlif dərəcələrindən asılı olaraq məglublar olmuşdur. Bunu başa düşürük. Ancaq həmin dərəcələrdən qorxuruq. Məglubiyyətimizin onlارından daha böyük ola biləcəyindən qorxuruq. Ancaq kimsə güzəştə getməlidir.

Zəif olduğumuzu xoşagalmaz olsa da bir həqiqət kimi etiraf etməliyik. Biz hətta demək olar ki, torpaqlarımızın dörrdə bir hissəsinin işgal altında olduğunu, əslində Dağlıq Qarabağdakı 200.000 erməninin 7 milyon azərbaycanlı məğlub etməyə qadir olduğunu dünyaya sübut edə bilmirik.

Biz hətta ABŞ konqresinin heç bir üzvünü belə inandırıa bilmirik ki, onlar bizə yardımın verilməməsi haqqda sənədə səs verdikləri müddətdən bəri həm zaman, həm də şərait dəyişmişdir və onların bizə verdikləri cavab artıq köhnəlmış val kimi hələ də səslənməkdədir. Bir əsr yaşı olan, yaxşı təşkil olunmuş və qurulmuş erməni lobbisinin yalanlarını açıb göstərməyə nail ola bilməmişik. Maraqlarımız beynəlxalq münasibətlərin nəhənglərinin maraqlarına zidd gedəndə çox kiçik və zəif oluruq. Və bu səbəblərə görə də həddindən çox əziyyət çəkirik.

Əgər bu sətirləri hər hansı bir erməni oxuyursa, o bilir ki, nə Ermənistən heç vaxt Avstraliyaya, nə də Azərbaycan Afrikaya köçə bilməz. Yanaşı qonşu kimi yaşamaq bizim taleyimizə yazılıb.

Aramzda axan qan seli gündən-günə artmaqdə davam edir. Nə vaxtsa həmin çayı qurutmaq istəsək belə, bu elə də asan olmayıcaq. Altı illik mövcud olan qarşılıqlı nifrəti unutmaq heç də asan məsələ deyil. Lakin bunu etməliyik; əks halda bu dağıntıının sonu olmayacaqdır. Nifrət bizi kor və dünyanın əsl reallığını görməkdən məhrum edir.

Nifrət o qədər güclüdür ki, heç bir kəs yeganə oğlu öldürilmiş bir azərbaycanlı və ya erməni anasına bütün bunları unutmağı və birgə sülh şəraitində yaşamağı təklif etməyə cürət etməz. Heç bir siyasetçi belə bir təklifdən sonra yaxasını qurtara bilməz. İnsanlar bunu qəbul etməzlər.

Lakin başqa yol yoxdur. Gec ya tez kompromisə gedən və insanlarına bunu qəbul etməyə inandırmağa nail olan məhz siyasetçilər olacaqdır. Gecikdiyimiz hər gün bizi ayıran qan selinə daha çox qan damlasının düşməsinə səbəb olur.

---

Tərcümə: Ülviiyyə Məmmədova

Yoxladı: Gulnar Aydəmirova

Redaktə etdi və veb üçün hazırladı: Aynurə Hüseynova